

Atıcı vəzifəsi üzrə mövzular:

1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi üzrə:
 - Qarnizon xidmətinin təşkili və yerinə yetirilməsi;
 - Qarnizonda patrulluqetmə;
 - Parol;
 - Qarovulların təyin edilməsi və hazırlanması;
 - Qarovul nəfərlərinin hüquqları və vəzifələri, saatdar, dəyişdirici;
 - Qarovulların dəyişməsi və dəyişdirilməsi;
 - Dəyişdirici;
 - Saatdar;
 - Saatdarların dəyişdirilməsi;
 - Qarovullarda daxili qayda.
2. Bədbəxt hadisələr və fəvqəladə vəziyyətlər zamanı ilkin tibbi yardım üzrə:
 - Qan dövrəni dayandıqı zaman reanimasiya;
 - Ürək masajlarının növləri;
 - Huşun itməsi;
 - Zəhərlənmə;
 - İstilik və gün vurma;
 - Sınıqlar və travmalar;
 - Kəllə travmaları;
 - Onurğa sütununun travması;
 - Yanıqlar-termiki yanıqlar, kimyəvi yanıqlar;
 - İldırım və elektrik vurma;
 - Zərərli ilanların çalması;
 - Qanaxmanın növləri.
3. İlkin yanğınsöndürmə vasitələri;
4. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında AR qanunu üzrə:
 - Əsas anlayışlar.
5. 9 mm-lik "Makarov" tipli tapança üzrə:
 - Tapançanın taktiki-texniki göstəriciləri, silahla davranış və istifadə qaydaları.

İstinad

1. www.mod.gov.az / Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi.
2. Z.H.Hüseynova, Y.İ.Əhmədov, Z.H.Qurbanov, S.Ə.Xəlilova, Ş.A.Qulamov. Bədbəxt hadisələr və fəvqəladə vəziyyətlər zamanı ilkin tibbi yardım məlumat kitabı.
3. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunu.

Atıcı (Mühafizəçi) istiqaməti üzrə test tapşırıqları

- 1 Qarovul xidməti nə üçün nəzərdə tutulmuşdur?
- 2 Qarnizon ərazisində qarnizon və qarovul xidmətinə kim rəhbərlik edir?
- 3 Qarnizonda patrulluq neçə həyata keçirilə bilər?
- 4 Qarnizonda patrul kimlərdən ibarətdir?
- 5 Qarnizonda patrul nəfəri kimlərdən təyin olunur?
- 6 Qarnizonda patrul xidməti sxemində nə göstərməlidir?
- 7 Qarnizonda patrulun şəxsi heyətinə xidmət vaxtı nə qadağandır?
- 8 Parol nədir və nə üçün istifadə olunur?
- 9 Qarovul xidmətini yerinə yetirmək nə deməkdir?
- 10 Qarovul xidməti tələblərinin pozulmasında təqsirkarlar hansı məsuliyyət daşıyır?
- 11 Qarovul xidmətini yerinə yetirmək üçün nə təyin olunur?
- 12 Kimlərin qarovula təyin olunması qadağandır?
- 13 Qarovullar təyinatına görə neçə növ olur və hansılardır?
- 14 Daxili (gəmi) qarovulu nə üçün təyin olunur?
- 15 Qarnizon (düşərgə) qarovulları nə üçün təyin olunur?
- 16 Daimi qarovullar hansı qarovullardır?
- 17 Müvəqqəti qarovullar hansı qarovullardır?
- 18 Qarovullar dəyişmə zamanı qarovullar növbətçisini qarşılamaq üçün hansı komanda verildiyi andan tabe olduğu şəxslərin tabeçiliyinə keçir?
- 19 Qarovullar növbədən sonra öz hərbi hissəsinə (bölməsinə) qayıtmaq üçün qarovul rəisinin hansı komandası verildiyi andan tabe olduğu şəxslərin tabeçiliyindən çıxır?
- 20 Qarovulun tərkibinə kimlər daxildir?
- 21 Post nədir?
- 22 Qarovulun tərkibinə daxil olan şəxslər xidmət zamanı nalayiq hərəkət etdikdə, onlara inzibati cəza nə vaxt verilə bilər?
- 23 Silah doldurularkən və boşaldılarkən onun lüləsi necə yönəldilməlidir?
- 24 Patrulluqetmə ilə obyektlərin mühafizəsi təşkil edilərkən, obyektin hasarlanmasından və yerin şəraitindən asılı olaraq, təyin olunmuş vaxt ərzində saatdara mühafizə və müdafiə üçün zolaq hansı məsafədə təyin edilir?
- 25 Ətraf yaxşı görünəndə ərazi şəraiti imkan verirsə, saatdarlar mühafizə olunan obyektləri və onların giriş yollarını hansı qaydada mühafizə edə bilərlər?
- 26 Saatdarlara kömək məqsədilə ehtiyat qrupları kimlərdən təşkil edilir?
- 27 Hərbi qulluqçunu nalayiq hərəkətinə görə xidməti davam etdirməyə buraxmaq qeyri-mümkün olduqda nə edilməlidir?
- 28 Silahlar nə vaxt doldurulmalı və nə vaxt boşaldılaraq yoxlanılmalıdır?
- 29 Silahlar harada doldurulub və boşaldılmalıdır?
- 30 Silahlar kimin komandası və nəzarəti altında doldurulub və boşaldılmalıdır?
- 31 Tapança doldurulmazdan qabaq nə edilməlidir?

- 32 Ehtiyat döyüş patronları harada saxlanılmalıdır?
- 33 Döyüş sursatı olan yeşiklərin açarı və ona vurulmuş möhürün surğuc surəti kimdə saxlanılır? Qarovulun mühafizə etdiyi saxlancların (anbarların, parkların) açılmasına və maşınların
- 34 (təyyarələrin, topların, ya da döyüş texnikasının) dayanacaq yerlərinə buraxılmasına icazə nə əsasında verilir?
- 35 Qarnizon qarovulları kim tərəfindən təyin edilir?
- 36 Daxili qarovullar kim tərəfindən təyin edilir?
- 37 Qarovulların dəyişdirilmə müddəti necə olmalıdır?
- 38 Eyni hərbi qulluqçular qarovula hansı müddət intervalında təyin edilməlidir?
- 39 Postlar tabelində nə göstərilir?
- 40 Qarovulun heyətinə dəyişdiricilər kimlərdən təyin edilir?
- 41 Postların sayından və yerindən asılı olaraq dəyişdiricilərin miqdarı necə olmalıdır?
- 42 Dəyişdiriciyə postlara getməyə, saatdarların dəyişdirilməsinə və qarovul otağına qayıtmasına nə qədər vaxt sərf edilməlidir?
- 43 Hansı halda qarovula dəyişdirici təyin edilmir?
- 44 Qarovul nəfərləri kimlərdən təyin edilir?
- 45 Qarovul nəfərinin sayı nədən aslıdır?
- 46 Postların sutka ərzində mühafizəsi üçün neçə növbəli saatdarlar təyin edilir?
- 47 Postların gecə (qaranlıq başlanandan işıqlanana qədər) və ya onların anbarlarının, saxlanclarının bağlanmasıdan açılmasına qədər mühafizə olunduqda neçə növbəli saatdarlar təyin edilir?
- 48 Qarovul heyəti nə vaxt təyin edilməlidir?
- 49 Dəyişdirici aşağıda qeyd olunanlardan hansına cavabdeh deyildir?
- 50 Dəyişdirici kimə tabedir?
- 51 Saatdar kimdir?
- 52 Aşağıdakılardan hansı saatdarın toxunulmazlığı barədə fikrə aid deyildir?
- 53 Kimin (kimlərin) saatdarları dəyişməyə və postdan çıxarmağa hüququ vardır?
- 54 Qarovul nəfərinin postu qəbul etməsi hansı qaydada həyata keçirilməlidir?
- 55 Aşağıdakılardan hansı saatdarın vəzifəsinə aid deyildir?
- 56 Saatdarın vəzifəsinə aşağıdakılardan hansı aid deyildir?
- 57 Aşağıda qeyd olunanlardan hansı saatdara qadağan deyildir?
- 58 Saatdar kimlərin suallarına cavab verməlidir?
- 59 Saatdar hansı halda xəbərdarlıq etmədən silah işlətməlidir?
- 60 Saatdar qarovul rəisindən, qarovul rəisinin köməkçisindən, öz dəyişdiricisindən və onların müşayiət etdikləri şəxslərdən başqa postlara, yaxud göstəricilərlə işarə qoyulan qadağan edilmiş sərhədə yaxınlaşan bütün şəxsləri saxlamaq üçün ilk olaraq nə etməlidir?
- 61 Qaydanı pozan şəxs saatdarın "Dayan, geriye" və ya "Dayan, sağdan (soldan) keç" tələbini yerinə yetirmədikdə saatdar nə etməlidir?
- 62 Qaydanı pozan şəxs saatdarın "Dayan, atacağam" tələbini məhəl qoymadıqda saatdar nə etməlidir?
- 63 Saatdarın havaya xəbərdarlıq atəşindən sonra qaydanı pozan şəxs tələbi yerinə yetirmədikdə və posta (qadağan edilmiş sərhədi) keçməyə cəhd göstərdikdə, yaxud belə cəhddən sonra qaçmağa üz qoyduqda saatdar nə etməlidir?
- 64 Saatdarın səsine "Qarovul rəisi (qarovul rəisinin köməkçisi, dəyişdirici) gəlir" cavabı verildikdə saatdar nə əmr etməlidir?
- 65 Postda yanğın baş verdikdə saatdar nə etməlidir?

- 66 Mühafizə etdiyi obyektin texniki ərazisində, yaxud daxili və xarici hasarları olan obyektə, həmçinin postun yaxınlığında yanğın baş verdikdə saatdar nə etməlidir?
- 67 Saatdar qəflətən xəstələndikdə, xəsarət (yaralanma, travma, kontuziya) aldıqda nə etməlidir?
- 68 Saatdar Döyüş Bayrağının yanındakı postda öz vəzifəsini hansı vəziyyətdə yerinə yetirməlidir?
- 69 Hərbi qulluqçular Döyüş Bayrağına əsgəri salam verdikdə, saatdar hansı vəziyyət almalıdır?
- 70 Alışma təhlükəsi olan saxlancları (anbarları) mühafizə edən saatdarın vəzifəsinə aşağıdakılardan hansı aid deyildir?
- 71 Hansı halda qarovulun dəyişdirilməsi zamanı qarovula nəqliyyat vasitəsi verilməlidir?
- 72 Hansı halda qarovulların dəyişilməsi qarovul otağında aparılır?
- 73 Saatdarların dəyişilməsi nə vaxt həyata keçirilməlidir?
- 74 Saatdarlar nə vaxt bir saatdan bir dəyişilir?
- 75 Qarovul otağının girəcəyində xidmət aparan saatdarlar nə vaxt və kim tərəfindən dəyişilir?
- 76 Növbə saatdara 10-15 addımlığa qədər yaxınlaşdıqda yeni qarovul dəyişdiricisi hansı komanda verməli və nə etməlidir?
- 77 Saatdar kimin və hansı komandası ilə postu təhvil verməlidir?
- 78 Postun təhvil-təslimi zamanı hər hansı bir nasazlıq və ya uyğunsuzluq aşkar edildikdə dəyişdirici nə etməlidir?
- 79 Qarovul nəfərinin saatdar (saatdarın qarovul nəfəri) vəziyyətinə keçməsi nə ilə müəyyən edilir?
- 80 Qış vaxtı qarovul otağının temperaturu nə qədər olmalıdır?
- 81 Silah tətbiq edilməsinə hansı halda yol verilir?
- 82 Ürək dayanması zamanı nə etmək lazım deyildir?
- 83 Ürək masajı neçə cür aparılır?
- 84 Huşun itməsi zamanı nə etmək lazımdır?
- 85 Aşağıdakılardan hansı huşun itməsi əlamətlərinə aid deyildir?
- 86 Aşağıdakılardan hansı zəhərlənmə əlamətlərinə aid deyildir?
- 87 Gün vurma zamanı zərərçəkənə nə etmək lazım deyildir?
- 88 Aşağıdakılardan hansı gün vurma əlamətlərinə aid deyildir?
- 89 Mexaniki travmalar neçə cür olur və hansılardır?
- 90 Kəllə travması zamanı nə etmək lazımdır?
- 91 Aşağıdakılardan hansı kəllə travmasının əlamətlərinə aid deyildir?
- 92 Aşağıdakılardan hansı onurğa sütununu taravması əlamətlərinə aid deyildir?
- 93 Mənşəyindən asılı olaraq yanıqların neçə növü var və hansılardır?
- 94 Zədələnmənin dərinlik dərəcəsinə görə yanıqların neçə növü var və hansılardır?
- 95 1-ci dərəcəli yanıqlar nə ilə səciyyələnir?
- 96 3-ci dərəcəli yanıqlar nə ilə səciyyələnir?
- 97 Yanıq zamanı nə etmək lazım deyildir?
- 98 Kimyəvi yanıq zamanı nə etmək lazımdır?
- 99 Elektrik cərəyanından zədələnmə zamanı nə etmək lazım deyildir?
- 100 Aşağıdakılardan hansı zəhərli ilan çalması əlamətlərinə aiddir?
- 101 Zədələnmiş qan damarlarından asılı olaraq qanaxmanın neçə növü olur və hansılardır?
- 102 İnsan eyni vaxtda nə qədər qan itirdikdə ölümlə nəticələnə bilər?
- 103 9 mm-lik "Makarov" tapançasının təyinatı hansıdır?
- 104 9 mm-lik "Makarov" tipli tapançanın gülləsinin öldürücü qüvvəsi hansı məsafədəkdir?
- 105 9 mm-lik "Makarov" tipli tapança 1 dəqiqədə neçə atəş açmağa malikdir?

- 106 Aşağıdakılardan hansı buraxılış rejiminin pozulması halına aiddir?
- 107 Neft məhsullarının nə ilə söndürülməsi məqsədəuyğundur?
- 108 Silah nəyə deyilir?
- 109 Xidməti silah nəyə deyilir?
- 110 Odlu silah hansıdır?
- 111 Silah istifadəçisi kimdir?
- 112 Silah hansı şəraitdə saxlanılmalıdır?
- 113 Xidməti silah nə vaxt tətbiq edilə bilər?
- 114 Silahın hansı növləri var?
- 115 Soyuq silahlara aid olanı göstərin
- 116 Odlu silahların hansı növləri var?
- 117 Silahda kalibr nədir?
- 118 Partlayıcı maddə nədir?
- 119 Partlayıcı maddələr hansıdır?
- 120 Terror nə deməkdir?
- 121 Mühafizə olunan obyekt nəyə deyilir?
- 122 Mühafizə olunan obyektin hüduqlarında müəyyən edilən qayda necə adlanır?
- 123 "Atıcı" vəzifəsi üzrə işçi seçimində namizəddə aşağıda göstərilən xəstəliklərdən hansı olduqda qəbul edilmir?
- 124 Obyektdən sənədsiz neçə kiloqram mal-materialı çıxartmaq olar?
- 125 Obyektin ərazisinə daxil olmağa hüquq verən sənəd hansıdır?
- 126 Cinayət əməlləri hansı qanunvericilik aktlarında öz əksini tapır?
- 127 İnzibati xətlər hansı qanunvericilik aktlarında öz əksini tapır?
- 128 Obyektə qadağan olunmuş mallar gətirildiyi zamanı nə edilməlidir?
- 129 Talama nəyə deyilir?
- 130 Oğurluq nədir?
- 131 Anbar nəyə deyilir?
- 132 İlkin yanğınsöndürmə vasitələrini göstərin
- 133 Xidmət zamanı obyektin yaxınlığında bir neçə şəxsin iştirakı ilə dava baş verdikdə nə edilməlidir?
- 134 Sıra nəyə deyilir?
- 135 Cərgə nəyə deyilir?
- 136 Nəzarət buraxılış məntəqəsindən şəxslərin, gətirilən və çıxarılan mal-materialların keçməsinə hüquq verən sənəd hansıdır?
- 137 Birdəfəlik buraxılış və rəqələri neçə gün və neçə dəfə istifadə etmək üçün qüvvədədir?
- 138 Obyektin ərazisinə aşağıdakılardan hansını gətirmək qadağandır?
- 139 Hüquq-mühafizə oranlarının statusu mühafizə fəaliyyətini həyata keçirən şəxslərə hansı halda şamil oluna bilər?
- 140 Atıcı tərəfindən xüsusi vasitə hansı hallarda tətbiq oluna bilər?
- 141 Mühafizə olunan obyektə texniki vasitələrdən istifadə kimin razılığı ilə həyata keçirilir?